

23.4. 2010
2. burnu:= EVAMİR, Evamir-i Tekvîne =

Evanir: Emirler, emredikeler, varifeler. Emr-i İbürurmo. Bu yolu en eski. Mod de, hâsus, hâdise. E-Tekvîne: Tekvîne olsun emirler. Emr-i Tekvînî: Yaradılışa olsun ilâhi konunun izâmeti. Fazlî kanunlar ve Âdetullahîn terzümân ettiği emirler

5c561⁸ Salhanat'ın varlığı devamlı ve } ve evamini etrafı
hilafet'i kabûra nomiyle ve } nesir ve
hâkimiyet-i amme hâsiyyetle } fîhi matserdiyle"

Salhanat → inşâat
hilafet → nomiyle
hâkimiyet → hâsiyyeti

5164, "fitraten bir Cemîli-Bâtiye oyuncularının olan → rub-u Bîyer,
sunurum işleri yapan ve
bu eserim oknokri' seviren, tebbil eden

Kodîm-i Lemyezel ve Bâki-i Layzal'ın orz-i arametline yordanı rip
bu fanîkî işinde → Allahu Ekber deyip → onlardan elterisi çekip
Bîmet-i mevla rasa el bogayıysa

Daim-i Bâkinin huzurunda kiyam edip → Elhamdu lillah demetle,
muinsiz → rububiyetine, orz-i ubudiyet ve
seritsiz → ulubiyetine, istâne etmek
veritsiz → salhanatına karsi

Hem ni hâsiyyîz libriyosma, rükü'ü gidip bütün barutlu beraber
hâsiz kudeçeline ve zo'f ve acıçını, fate ve zilletini iżhar
acıçızla izzetline karsi etmekle işe deyip

Rabb-i Arîmîni tesbih edip, secede edip, hâyat ve mevâhut-
hem zevâlîz cemâlitî zâtına, yetâlîde ferî-i mawâsa
tegâyörser sefihi-i ludisine, ile müşhabet ve ubudîyen
febe'dülsûz kermat-i sermedîye line karsi sini itânedip,

hem buñun fanîlere bedel bir Cemîli-Bâti,
bir Rahîm-i Sermedî bulup... demekle

zeyaleden muzzebeh,

} sonra fesih hediye edip

büssürde mübereha Rabb-i Hâsimî fakdis etmek, okurup

gütün mahukâtin fâtihiât-i mübarekelerini ve
solavah-i fayyibelerini bândî hucabına o (emîl-i hîmyaz) ve
Câlitî Lâyîzelâ' hedîye edip ve

Ressâlât-ü Ekrem'in selam etmekle

brâhîm teedit ve evamîne ihsâatin izhar edip ve
imamîni feedid ile fenvîr etmek isten.

zu kose-i kâinatın intizâm-i hukimanesini müşâhede edip

San-i Zülceletin xâhdanîyetine şahadet etmek;

hem Sâlikânat-ı Rûbubiyyetin delikâh ve

nübellîp-i mawiyâhî ve "mâlikînâ" ve "mâlikînâ" nâm
kitâb-ı kâinatın tercumanî, âysiî olan Muhamedî Râbi' (âm)
Risale-i-nâzîfîne şahadet etmek olun "mâlikînâmanîn tilâmet"

Fitrâken ve Cennat-ı Bâkiyye'ye mîyâne-i müftak olan → rûh-ü bâser

mânişir → rububiyyetine } orz-ı ubudîyet ve

peribîz → ilâhiyyetine } Bâne-i târikâh ve hâlik-i mîmâl

vezîrisiz → sâlikânatina } mîmâlâtâbâh - mîmâlâtâbâh
mîmâlâtâbâh - mîmâlâtâbâh

hem nîhayetsiz kibârgâsına } lâcivâr ve mîmâlâtâbâh
hadîz kudretline } rukua gitmek

acâsiye-i kudretline kâirsâjâye } mîmâlâtâbâh - mîmâlâtâbâh
mîmâlâtâbâh - mîmâlâtâbâh

Rabbî' ozmîni fâsih edip } mîmâlâtâbâh - mîmâlâtâbâh
hem zevâkîz cennat-ı Zâtına } secede edip.

Tagayyûsâz şâhâz kudretine } mîmâlâtâbâh - mîmâlâtâbâh
lebeddiâzâz kermâh-i sermedîyete karsı, mîmâlâtâbâh - mîmâlâtâbâh

zeyaleden fâsihâzâz kermâh-i sermedîyete karsı, mîmâlâtâbâh - mîmâlâtâbâh

bükîn fanîlere bedel bir Cennat-ı Bâki, } Rabbî' ti'kasını fakdis etmek,
bir Rahîm-i Sermedî bulup } secede ifade etmek.

Zeyaleden muzzebeh, } mîmâlâtâbâh - mîmâlâtâbâh

büssürde mübereha } mîmâlâtâbâh - mîmâlâtâbâh

bütün mahkümetin fahriyyati - mübarekelerini ve
Salavatlı fayyibelerini kendisi həsrətində } hediyə edip
Cəmləti həmşərək ve Cəlili təyəzələ } 12-hər
Cəlili təyəzələ

Rəsulullah Ekremiyyətə selam etmətlə → biatını fəddid və evəmisiçən iştirakını təqib
ve imanını fəddid ilə təsdiq etməlidir → sən kənar - Kəlnətin intizam
halimənəsinə müraciət etdip → Sənici Rüstəmlətin və hədəniyətinə şəhəd
etmek;

Səhnənət - Rüştibiyətin dəlləti və Muhammedi (əcəbi) (əsm)
mübelliq-i mənzəyi və Risalelinə şəhəd etmək
kitab - Kəlnətin Tərcüməni - əyəti olan demək olan MÄRİB "na-
mənni tilmək"

Təxvin nizam Mizan Ta'vir İntizam İmtiyaz } Kitabı Kəlnətin Tərcüməni - əyəti olan
Muhəmmədi (əsm) Əcəbi'dir.
Kəlnətin Tərcüməni - əyəti olan
Muhammed (əsm)

Risalelini fəsildik etmək və həmət etmək

Mojrib nəməti.

Risalelin fəsildi manəsinə, fülli ifadəsi olan → Mojrib nəməsi dir.
Mojrib nəməsi → Risalelin fülli übədyyətə izbəndir, ifadəsi idir.
Mojrib nəməsi Alem-i Şəhədətə ifadələrinin simgesi olmalıdır...

... sonnədə ləsisi, → Kəlnətin əyəti - təfəvvüyəciənən əsmi:

şehadet de ifade edenidir.

insan olemode
olemi şehadette
simgesel olarak.

Ayat-1 Tekviniyesi
Risaletin ifadesi olan,

Mojrib namazı.

insan olemode → Risaletin ifadesi
olemi şehadette → Ayat-1 Tekviniyesi
simgesel olarak → Mojrib namazı

ifade ediliyor...

ne kadar latif, nesif bir varise,
ne kadar oriz, leziz bir hizmet,
ne kadar hoş ve güzel bir ubudiyet,
ne kadar ciddi bir hatikat ve
bu fâni misafirhanede bâkiyane bir sohbet ve
daimane bir saadet olduğunu

anlamayan öðrem, nesil adam olabilîf.

latif, nesif → bir varise
oriz, leziz → bir hizmet
hos ve güzel → bir ubudiyet
ciddi → bir hatikat
fanî misafirhanede bâkiyane → bir sohbet
daimane → bir saadet olduğunu

mojrib
namazı

fezyin → latif, nesif → bir varise
imtiyoz → daimane → bir saadet
nizam → ciddi → bir hatikat
arzızaan → ariz, leziz → bir hizmet
tesvir → hoş ve güzel → bir ubudiyet

intizam → bâkiyane → bir sohbet

Kainat sunusundan Arz simgündü - İnsanlık alemleri - İnsanın sınırlarında

Kuran-ı Kerîr-i nîn hilâsa-1 Mojrib namazı

Kainatın Ayat-1 getirdepi olan
Tekviniyesi... muhammed-i Arabî (cum) Risaleti.

5:69 "Evet binliğiniz ellisine Söhnət siren ve
söhnəti devam etdən ve
etibarlı zamanında ücürelli milyondan yüksək rəqəmli bulunan ve
her gün bütün rəqəti onunla fəddidə biat edən ve
onun təmələtində şəhədet edən və
fəməl-i itaattə examiniye edən və
Arın nisfi ve
nəv-i bəşirin humus:

o vətin
səbəbatılı
səbəbatlısa,
yəni manevi
əsaslılıqdan
ləsə"

5:197 "Əmr-i tekvinisi, → Kudret ve iradəyi təzəmmün etdiyi" "İstiqamət
(bütün şəhər, examiniyezəyət) müsəkkər ve } olsalarını
münküd } mübəsərətli, müacelesiz

Əmr-i tekvinisi → Kudret
→ iradəyi halkeftişi işin"

təzəmmün etməz

müsəkkər → mübəsərətli, examiniye təhalkiyişdir.
münküd → müacelesiz

Examiniye → mübəsərət + müacele → yoktur.

5:251 "Ləsə nobatları kuvvet ve
zuhur ve } kainatın kəlbine ve
ifazələri derecesində } Zəminin dəməqəpına
verərək

civə } külək se } isalədiyər
insin } utkulanıne }

Dünyaya → Kainatın kəlb } diyor. Kainat → kəlb
Zəminin dəməqəpi } Zemine → dəməq

L:271 "Selam ediyorum, yani → sənə fəddi-i biat
→ memuriyətini kabul et
→ gəldiyin komunitətinə itəhəv
→ evəmizdən fəsilən və
→ tərəvəz müraciətindən selamet bulacağın
↳ selamitə ifadə edip, "

Peygamber (asm)'a getirilen selamin icerisi

Bm:403 "İllet ile → hizlaşır
geflet ile → incinmedip
isyan ile → tededdür ederken } kararlılıq,"

(Enaniyetin elhi felsefe ve tabiat nazarıyla nehale getiriyor)

Muz-30: "Bir de bu hikayelerin → periatisi, fitriye
hikayeleri → periatisi, fitriye

"cehennem-içchi ile muarrab olduk"

cehalet + Vehim → hopishane

Cehennemimiz → Cihl

çaplı cehennem). Bu çaplı bizi olsun-ı şahadette
cehennem hudutlarınının belirliyor.

Mu:139 ibadet → oramet-i Soni'nin tesavvurunu zihinde idame ediyor.

H:96 "İslamıştı, mətbub ve utır oldusunu

evumirine sintiseben

ef'ol ve orhlak ile gösternoektir"

H:100 "Sıvıaltı İleberiyigeyi (osm) → ihyas etmek
 evamirine → inisiatif ve inceleme
 nevahiden → ıstisna ve
 asayıfize → ilişmeli"

S:133 "Sıvıaltı uzma onvanıyla ve evamiri etrafında oy ve
 hizmet-i kubra normıyla ve teşhir məskədilə
 halimliyət-i emmə həsiyətli" } bir tələngər və ya böyük bir
 memuriyə konumaktır ve
 həqiqətini izhur edən uñit bir
 fermenta rümkələmedidir"

B:54 "İməditin sıvıaltı uzma → onvanıyla ve
 həqiqət-i hizmet-i kubra → təməlyə,
 həm həndi məbləğliyətli yəsənin həqiqəti → həsiyətli
 məmləkət kubra idarəhəndə təndisəfir exəzərləri → vasıtasyla
 - səlahiyyət evamiri etrafında teşhir məskədilə"

Sıvıaltı uzma → onvanıyla
 həqiqət-i hizmet-i kubra → təməlyə } evamiri etrafında
 məbləğliyətli yəsəni həqiqəti → həsiyətli } teşhir edir
 sefir ve vezirleri → vasıtasyla

S:32 "zəd u zəhər, → oncaq fudanın evamiri inisiatif ve
 inşik və bərabər, → nevahidən ıstisna ilə elde edilebilir"

S:54c evamiri istihəyinin bir təqib məcmusası: eyvanın nəticələri,
 nəsilləri, tohumları,

Veride getecek mərcudatlar
 programları, Fikrətləri,

S:222 İnsan: "segere-i ballyearin ve } cihazatına comit'
bir hikmet-i dağmenin }

kıymetler bir arkındır ve
renkler bir makine ve bay

gecer-i kainatın mübarek ve münevver bir meyvesi olacaktır

S:701 evamir-i Robben? → meyeler,
imtiyal

S:47 Rahmetinin herzeye armulanı ve } evamir-i Robben yedir.
hakimiyetinin herzeye ihatasını ve bununla ifade ediliyor

L:123 " Evamir-i tekvinde fabir edilen → hususi varlıklarında,
temeli gerekile ve bir
çaplı herzet ile Evamir-i
sevk } evamir-i tekvinde
herzet } ↑
Bunu eşyanın içinde boyana da evamir-i Robba-
niye deniyor.

Evamir-i Robbeniye mevcudata → evamir-i tekvinde olarak
ifade ediliyor.

Evamir-i tekvinde nedir? diye
sorarsan = sevk + herzet

Eşyanın botının
olmasının bulunmasıın
adıdır.

S:557 "kaderin yardzi evamir-i tekvinde, o maddeler hatırındır"
evamir-i tekvindeyi → kader yarızır.

Yani eşyadaki sevk } kader yarızı boyamus.
→ herzeti }

Yermek demek, kaptırma yermek gibi değil. Eşyanın botını bu

versflarla donatılmış...

S:557 " Yumurtaların evveli'sinde ve } kaderin ayri ayri yazdı'ı
öütfehrin akamında ve evamir-i tekvilye
getirdiklerin evveli'sinde ve cihetligle
tohumların evveli'sinde ayri ayri makam ve narsahibi
oluyorlar...

S:687 " icade-i istahiye cihesi olan → evamir-i tekvilye

ve emirden (evamir-i tekvilyeden) - vacud-u hârici gıydirilir →
vacud-u hârici gıydirilmiş } bir konun-u emri? ve rûh,
bir konun-u emri? ve Latife-i rabbaniye olan

evamir-i tekvilye → icade-i istahiyeden geliyor.

Ruhun esliðe → evamir-i tekvilyedir.

Bu ruhun esliðe olan evamir-i tekvilye → vacud-u hârici gıydirilir
Konun-u emri? dir
Latife-i Rabbaniyedir.

M:145 " nü-u nâm konunuyla → oğlun fâkünden → kât de
getirdikten → getirdikde evamir-i tekvilyeden temessülden, → evamir-i tekvilye de → Kün emrinden → kün emride
→ whidî-i vâhib'den sadîr olmusrut"

getirdik → evamir-i tekvilyegi temessülden

Gekirdigin iwine evamir-i tekvilye temessüldenmiş.

evamir-i tekvilye de → Kün emrinden.

Kün emride → whidî-i vâhib'den
esme

im:250 Sifatlı iradeden gelir → Examir-i tekvintye

“Sifatlı sifatlılarla birlikte olan” Sifatlı Fitriye dir. Ezber
 ⇒ Sifatlı Fitriye → Bütün kılınçlar cari olan konunin-i
 adetullahin muhessasosundan ibaret tir.

Bütün kılınçlar cari olan konuların adına → S. Fitriye
 deniyor.

Examir-i tekvintyeye aytılı şerhinde → Sifatlı Fitriye de denir.

sc:256 Examir-i tekvintye → Hikmet + Sonat'la beraber ediyor.
 Kılınçlarda cari olan adetullahin erdi → E. tekvintye.

s:469 "Gelecekte → hem bedihi olarak, → irade ve E. tekvintyenin olası

kitabı Mübin
 hem nəzəri olarak → Emir ve ihmā ilahinin bir ünvanı olan
 invām-i Mübin

iki hader fecellisi var:

Bedihi hader ise,

o teliqdepiñ feramunun effaqiñ şəxsin,

maddi keyfiyət ve vəziyyətləri və həqiqətləridir

Sonra gəz ilə gəndəcək”

Kifab-i Mübin iradət + E. tekvintyenin → Davəni iş; E. tekvintye
 K. mübinin üstündedir. Bütün makamlar işçiler demekdir. Burada
 E. tekvintye Ya Aşır Aram yada məcəl məkəmində gəndənəyən
 “haber veren” fabirində arkadaşı həyənə.
 “işarət eden” fabirindən öndənə oldyuunu.

Emir + ihmā ilahide → 1. mübinin üstündə... Burada “haber veren” ve

"remzeden" labirini kullanıyor.

"haber veren" → Arkaada olduğunu

" işaret eden" → Önünde olduğunu

"remzeden" → mutlak işaret etmem. Arkaada derin manayı, burada ifade etmek, yüzeye sığınmak,

Renzin cemi sunuzdur.

Manayı anlamak ayırdır. O manayı ifade edebilmek için Ahmedindeki 29 mercabın ve suruçların geçtiği ifade-i zelam edebilirsek ayrı bir hatıklıklar. Bu manı ile selam arasındaki manı farklılığı se deşifre ettiğimiz remz deniyor.

Bedihi kader → O aktardığın şarammumun etkisi şurası, maddi kreyfイヤe
 → varışları ve
 → hedefleridir ki

sonra gör ile görenecek

S-548 - Eşyanın loftları ve mebadilest → Jesevî-i İbn-i İlahinin
 deffteri ile hanım edilipsi-
 ni gösteriyor.

İbn-i İlahının defteri → İnnibindir.

Eşyanın nesilleri, nesilleri Tâhumları → İkinci gelecek merci-
 leri proğramlarını,
 führisteletini şarammumun etkili-
 lerinden

evamî-i İlahîyenin bir büyük
 mecmuası olduğunu bildiriyorum."

evamî-i İlahînin bir büyük mecmuası → nesilleri + Tâhumları

↓
 Proğram Führiste

propramt pihriste → Evansir-i İlahinin bir kuşak mecmuaasıdır.

propramt pihriste → imübinin mecmuaasıdır.

S-322 de cihazat-ı maddiye var. Birde
cihazat-ı maneviye var.

3- İnsanın bu cihazat-ı maneviyesi → Secere-i Bâkiyenin +
Habîkat-ı Daimînin

cihazatına carîli...

kıymetler bir getirdik

revneler bir makine



+

Secere-i kainatin mübarek +
münnevver bir meyvesi olacaklar

1- cihazat-ı maneviyesiyle → Alem-i misal up } dal } verecek.
Alem-i berzîha } budak }



+

2- cihazat-ı maneviyesiyle → Alem-i ahiret ve } hadisiz lâmat ve
Cennette } nîmetlerle medar olacak

3+1+2 den netice → Secere-i Bâkiyenin + Habîkat-ı Daimînin
Toplarsam → cihazatına carîli...

Kıymetler bir getirdik

revneler bir makine

secere-i kainatin { mübarek } bir meyvesi
münnevver } olacaklar

L: 332 * Su koynatın Son-i Hogy-i Koymumu

enva-i nimehigâz kendini zihayâtlor → bildirip sevdirdiğine mukabil

elbette o zihayâtlardan

- o nizmetlere karşı → Teşekkür ve sevdiğimese mukabil → Sevgilerini ve kuyumcular sanatlarına mukabil → meşhur sanat etmelerini ve Evamî-i Rabbâniyeye karşı → ifaat ve ubsûdîyle mukabile etmelerini

İster

L: 123 * evamî-i tevhîye habîr edilen → hüsûî varîfelerinde,

hematî, şevk ile ne
bir gevit lezzet ile

Evamî-i Rabbâniyi imtiyal ederler

- evamî-i tevhîye → şevk } Eşyanın bâtinî buntar. Buntar lezzet } fennâris. Eşyanın bâtinî buntarla, bu malzemelerle yapılıp, işlenip edilmiştir.

S: 256 hâkimet → herşeyi hematî vuruh ile fastidip ve hâkîkatini gösteriyordur.

Eşyaların → hâkîkatini fastidip gösterendir.

S: 557 de "Kaderin yaradığı evamî-i tevhîye"

Eğer evamî-i tevhîye meclûl ise. ⇒ Kader bunu yaradırsa burada Kader → Eme makamında görünüyor.

Veya
bu evamî-i tevhîyeeye → şevk + Lezzet } denirse; o zaman

Kader burada → L. mahfuz makamı...

bu manayı legit eden [s: 557] "Yumurtaların envarsında
nütellerin atsasında
Gebirdelerin esasında
tohumların envarsında

Kaderin yazdırılmışlığı
Evamir-i tekviniye"

Dzaman buradaki evamir-i tekviniye → Yumurtalarda
nütellerde
Gebirdelerde
tohumlarda

bulunan şeylerlere

disa alma, hâkîkatîne
ifade etme MÜVELÂNI

s: 670 - meşhûdümür olan, zihâyâtârâderî → intizâm-i maddî olan,

intizâm-i maddî i sehvâyi olan → bedîhî kader → Kâmiûbîne
rephâlar + kurtâreler +
şenâderî + cürdânârî,
hükümde olan

Kâmiûbîne } meyveler + nüteller + tohum-
lar + Gebirdeler + Suretler +
şekiller

i'mâm-i mübîn } denilen

Kîhab-i Mübîn } ihm-i itâhînî bir divanı olan → L. mahfuzu gösterir.

bedihi kader → Kitab-i mübine
nəzəri kader → İmam-i mübine

İ. mübin olan nəzəri kader → rəşḥələr

kötülər

Şəxslər

Cürdənlər

Kitab-i mübin denilen Bedihi kader → meyvələr → Cürdənlər
 nüttələr → rəşḥələr
 fətūmlər) → kötülər
 Gəlirdekler
 Sürətlər) → Şəxslər
 Şəkillər

S=548 "Bir gəlirdək dökməcən əgərin təqibatını tənzim edəcək olan,
programları + fəhrisləri

program + fəhrisləri layin eden → E. fətviyyə

gəlirdək o evamir-i fətviyyənin təqibət məcessəni həlmində

evamir-i fətviyyənin təqibət məcessəni olan → Gəlirdək

M=469 "Şəxsi meydanlər, işadədən qədən evamir-i fətviyyənin
 fəcliləridir, cılveləridir"

İrade → evamir-i fətviyyə → meydanlar → şəxslər
 sifat fəcliləridir + cılveləridir Bunun iştirafında Gəlirdəkin
 konunyeti.

İrade → evamir-i fətviyyə → meydan

m:36 "Bir getirdik bilden apacın tekrarlatma konusunu edecek programları ve
fihrizeleri ve
• fihrizde ve programları sayın eden
evamir-i tekriniyenin
küçük bir müessesemi"

Getirdik → evamir-i tekriniyenin küçük bir müessesesi

Buradonda anlaşıyor ki evamir-i tekrinye → konular ekimi
ki mce'ul anlaşıyor. Veya Aş-ı wara...

s:91 "Kadını rütbətini zəfər ve
nihayetsiz ve gayet kəmələdə olan ludutının nüvəni fəaliyyətive
məlikətiyyət-i eynanın seffaflığı ve
bəməl ve bəderin inzibati ve
eynanın evamir-i tekriniyessine bəmət-i inzibati ve inzibətdə müvə-
məkinətən vücud ve adəminin müsəvətindən ibarətən zərurətəylə;
orqəb, böyük türkənə minənə oldugu gibi,

bütün insanları bir tek insan gibi bilsəyət ilə hərəkət etdirilir."

eynan → evamir-i tekriniyekleri var (bəhəbatcanda).

m:37 de evamir-i tekriniyenin adətullah konuları 100 de
kullanılıyor. O zaman

"(əsm) efendimiz, "ef'lər ve } bəşiriyətə kəlip;
əhval ve }
əvarında }

hərəkət gəbi adət-i iləhiyeye ve } → münkiət ve } olmur kür.
evamir-i tekriniyessine } → mutl

adət-i iləhiye → münkiət

evamir-i tekriniyə → mutl

(asm) efendimizin ef'ali } bu olsun-i şahadetde evamir-i
atıvı } teknolojenin ifadeçilerinin E. teknolo-
etvarı } niyenin D. şahdetki fisi ifadeçilerde

(asm) efendimizin bu 3 hali konuları kuyutan E. teknolojiyein
ifadeçileridirler.

s:528 "kernotta, bitticevide hiziyogni bir nokta-i kernotu vardır" O
şeyin O noktaya bir meyil vardır.

Muasif iktiyog iktihayat olur.

Muasif iktihayat iktihayat olur.

Muasif iktihayat incitab olur.

meyil	E. teknolojenin	mahiyet-i
iktihayat	birer habbe	esyadan geliyor.
iktihayat	ve näven-i inzihahidirler	
incitab		

mahiyet-i esya → Evamir-i teknoloje →	Meyil iktihayat iktihayat incitab	Esyada bulunan bu özellikler mahiyet-i esyan dan (Yani Sifat- tan) gelleyolar.
---------------------------------------	--	--

Buntar ← meyil	mümkinatın mahiyetleridirler. Esyanın iktihayat	mahiyyetlerini; buntar sıfatları gelleyen
iktihayat	iktihayat	Buntarın kernotu mutlak sevreddur.
incitab	incitab	Bu sıfatların esyadaki hulusa-i komp- rime istisad denilen istisadolar
mahiyet-i esyadan, yani sıfatları gelleyen.		

mühiyet-i eşya → Torafindan diyor.

(mevduat)

Mühiyet-i eşya Torafindan → evam-i tekriniyenin 'seyir' ijin meşjet ibhîyat îshiyât îhizâb koydu buntarın mecmuuna istidâd dendi...

istidâd = Meyîl + İbhîyat + İshiyât + İhizâb.

hulus-i mecmuuna istidâd dendi.

Buntarın mecmuuna İMAAT sırrı deniyor. Birsey nasıl istaat ediyor. Çeviz top, toprak, nebat Cenab-u Hakkın eee) emrine ol diyor nasıl oluyor? Dunun cevabıdır.

Se buna "femîli istaat sırrının HAKİKATI, sudurkti"

- Burada
- ① istaatı
- ② sırrı
- ③ hakikâtı
- ④ istidâdi

"hezeyen bir nokta-i temâli vardır" O şeyin nokta-i temâli onun hakikâtidır.

Buradan geldiği için esline bir meyîl vardır. Geciken annâse (esline) meyîl olduğu gibi... muzaffer, muzaffer ve muzaffer, muzaffer, siye-4 tane muzaffer 4 merafibten geldiğini

Nokta-i temâl → mutlak mevduat.

Mümkinatın matabiyetleri mutlak mevduatları → hakikâtlarının. Cemâtiann hulus-i emâlieleri olan e. tekriniyedirler. Durosi mutlak ve mukhtîr. Mümkinat huya esma olamaz. O zaman onların mutlak temâli dernek → S.T.G de 147 Geylani'nın esline girdi deniyor. Artık hiçbir belisteniz olmadıysa işin mutlak ve mukhit oluyorlar.

Burda onun erridin.

İhâtda buntardan su anlaysıyor: (Bih-ihaat) = Kaynopus'a deşbu hâdet etmeli ifâsına yonelmiştir, ona eğit olup onu kte-

metildir. Birde "kainatto", diyer. Schadette de deşil bu mutlak vucud. "bittecribe" demektede 576'deki 169 dokti astma vardı. Hastanın hastalığında tecrübe ettiğini... Eşyaların mutlak (son) temeli budur.

Oğanın mutlak → E. televiziyeye makamı
bu

E. televiziyede → mutlak vucud olan meclul makamı...

"O seyin O NOKTAYA" → orası vucud değil, hattadır.
Onuru muhammedidir (osm).

Aşılıkla geciktiğinde boyut olana (çâmen) annesine meyli gibi... Her şeyi bir notta olana getirdikten sonra oğlun tekrar astına düşer hırçılıp; astı olan getirdiğini öne koyması, astını iştaya almazı, yanı oğlun astı olan - morı olan - getirdiğini öne, hedefine koyması ve meyverin içinde tekrar astını inşa etmesi...


Getirdikten sonra tekrar getirdiği inşa etmesi... getirdik son olduğunu oğlun gayeri hayatı ve temeli olması... Oğlun mutlak temeli olan mutlak vucudu getirdiğinden serüven getirdikten bıktı. Süretek iki getirdik - ikinokta - arasındaki suret-i zaileden ibaretimiz. Hepsin kesiş deşillerigidi.

Eşyalar ilk zahir nasarda hastaları görünüp, görüktüğüne râis mahiyetinin o hastaların gölgelerini denemiz. Zihinde elde, cemal ve nəfis vər Hastalık berzəchtin Yani



bu hastab
Günəş buna
vurdu

Bu akemi şehadet gelge
Şefitmi?



Sifat esma
(mahiyetimiz) (hastıklımız)
Gölge (A. Schadert) (Gölgemiz)

O zamanın olem-i şehadet; Məhiyətlerimiz olan sıfatdan həkikətimiz olan əsmaya vurdu. Əsmaya vənun izintar-nurlar-alem-i şəhadətlər göləşini məydənə gətirdi. O zamanın dünyası o məhiyyətin gölgələridir, əsilləri dəyiş. O gölgəyi düşürən günəş-olduğu gibi,

"Mətiķi Mətəlk-i rəya əsmə-i əlahiyədir. Məhiyət-i rəyarise, o həkatın gölgələridir. Həftən bir tək zihəyat şəyde, yənliz zəhir olaraq yirmi tədər əsmə-i əlahiyənin ciltə-i nəxti görünəbilir"

Burada həkikət → əsmə-i əlahiyə.

Yənliz zəhir olaraq yirmi tədər əsmə-i əlahiyənin ciltə-i ostər görünəbilir"

Gölgəde, ciltə-i nəxti görünənər.

Sıfat en sonunda kendini göləğə olaraq ifade edir. Güntü: Sıfat → Əsmə → Əsmədə şəhədet → göləğə olaraq zuhur edir.

Nəxtki rüya A. məsihətə gölgəlidir. Arna oynuğundan olem-i şəhadətin astı olan Arnisalın prinsesi idid.

Maddənin, rəyarisinən astı gorətib mərkəzi sıfata dayanır. Kudret Vucud-u harici vənniñ. Əsmədə onun üzərində iżərmiş. Cəzükənə görə gorükmen, gölgədir.

Gölgəde, nəxti gorükmen astı gorükür.

Mümkininənər məhiyyətlerinin
məhiyyətlerinin mutlak kəməl mutlak vucuddur.

Dəmtək mutlak kəməl məhiyyətlerinin yəni meç'ülərini, yine onlara gelməsin...

Hüsusi kəməli isə, istedadları kuvətən fərqli əkərən ona məhsus bir vucuddur.

Dəmtək istedadlarının köynəqi: olem-i gəybələr, o əkəmlər. Bütödə bulunan bılıkuvvələr bili fərqli əkərsə hüsusi kəməlliəri oluyor. Misək Kuvə-i höyətliye olem-i mədale intikal edərsə hüsusi kəməlliəri oluyor. O zamanın istedadlarıdır; Əkəmlərin, olemi-niye bırokkılıkları ruminelerdir.

"İrade-i Ezel'den gelen "Kün" emri-i ezelaine"

Demet 'kün' emri irade'den geliyor.

irade-i e-teknolojinin defteri olan → Kitab-i mübin

Demet e-teknoloji irade ile → Kitab-i mübin arasında beraberlik

İstihdalarla kuvveden fikir çıkarın ona məxsus bir vicudur. Yani istihadə O elektrik nüvəlerinin bilmek ve bende başıkhalar... Ona səyyahat etmek, əşyalar bilinçlərinə dəməl ola bilər. Burada istihdaların başıkhalarını da qızılçıq belələndiririz...

İrade-i Ezel'e → Sifatlar, başıkhalar emrin. Emrin təddiyi başıkhalar dəfil, başıkhaları çıkarın, başıkhaları ifade edən vəsiat...

"Kün emri-i ezelaine MÜMKİNƏT İHAZI VƏ İMƏDİYƏDƏ"

Mümkünət vicuda çıxırıq, kanun dəjil artıq. Vərligim Kəndisi.

Bu mümkünətin içəriji olan → meyil + iştigas + iştigas + incibar

Mümkünət deyince bəzini buntalar. Buntaların emri başıkhalarını işqa edirək. Bunun kün emrinə itaati deməl → e-teknolojiyə deməktir ki, bu (meyil+iştigas+istiqət+incibar) e-teknolojiyelerin vicud-u başıkhalarıdır. Bu 4 həsə cəyənin başıkhalarını oluşturur. iste buntaları vəllər e-vəmir-i teknolojieden geliyor.

O zaman İrade'den gelen kün emri-i ezelaine mümkünətin itaati"

"Kün emri-i ezelaine" Demet kün emri ezelidir.

Mümkünətdən başlı- başıkhaların başıkhaları.

İrade'de sıfatların

məc'ul-de ezelidir, başıkhaları

Mümkində məhlükətler.

O zaman kün emri → Emri filiyədir.

Sıfalarası:

İrade → Esmalar (Kün emri) → məc'ul (E-teknoloji) → Mümkünət
İrade → Kün emri → E-vəmir-i teknoloji → Mümkünət

sıfat Esmal

məc'ul (başıkhalar)

vərlik

m:478 "Sifat-i irade denilen ve seriat-i fitriye denilen evamiri teknikyesinin"

seriat-i fitriye → Evamiri teknigi
seriat-i fitriye konun-u ifade eder, vuad-u haric ettiğii yoldur. O zaman e-teknikyeninde vuad-u haric etmek istemektedir...

seriat-i fitriyenin maddi olduguuna: m:478 "İnsan-Ekber olan ALEMIN hukuki ve sekeratasi konum eden, sifat-i irade denilen seriat-i kubray-i fitriye idi;"

Alem konusundan insan-Ekberdir. Bunu idare eden bunun disinda olacagindan, ekmin disinda mevcut dur.

seriat-i kubray-i fitriye → E-teknigi (mevcut)

"Seriat-i fitriye denilen evamiri teknikyesinin homolesi ve mümesele ve mütemessilleridiler"

Seriat-i fitriye evamiri teknikyenin homolesi
mümesele ve mütemessilleridiler.

evamiri teknigini konuslu ifadesinin adı seriat-i fitriye
Bu seriat-i fitriye evamiri teknikyenin → homolesi

→ mümesele


→ mütemessilleri

Seriat-i fitriye → Evamiri teknikyenin ⇒ ifade edenist + gorük-
lugu + olsundeki hakikatları...

Tanı evamiri teknigi mevcut matematikler

Bu e-teknigi Alem-i sehdetde konuntar şeklinde
olusurlar var. Konuntarın hakikatlar, rukhalar } seriat-i fitriye
Konuntarın ifade konukleri
Konuntarları gösterip toplayanlardır

Konuntarı oluşturulan Evamiri teknigi dir...



(Bu şekli imtiyazda serahane ibat ediyor)

evamiri tekninleyenin esmaya bakan yönüne → kün emri-i ezelisi
evamiri tekninleyenin mahlukla bakan yönüne de → seriat-i fitiliye
 Bu haliyle mücahedeinde E. tekninleye benzektir.

5:557 "Su dünyadaki lâzımlılıktır zerrefat dahi, gayet 0/12 kilometrelikin
 kaderin şerdiği hadded üzerine.
 kudretin verdiği evamiri tekninleye göre."

"hâssas bir mîzânnâîmât ile cüvetlen ediyorlar".

Kâlab-i mübin → kudret ve irade-i itâhiyyetin bir ünvanı, bir definisidir,
 bir kâlabıdır.

"kudretin vardığı evamir-i tekviyi göre"
diyor. Demek evamir-i tekviyi → kudretle. Kudret de → kitab-ı mübinde bakıyor.

"Kaderin gizdiği hukuk üzerine"

Yani imam-ı mübinde bakıyor.

İ. mübin → Kader defteri itt.

K. mübin → Kudret defteridir.

İnam-ı mübin → ihm ve emri ittahının bir nevi bir ünvanıdır.
→ Kader-i ittahının bir defteridir.

"Levh-i mahv-i isbat" denilen zamanın sahibi-i misaliyesinde yazıyor
Levh-i mahv-i isbat → Zamanın sahibesi.

Silsile-i mevcudatı bu safide yorumlar. Zaman sahibedir. Bu sahibde mevcudatı yorumlar.

O zaman bu mevcudatın zmını → Zamanın sahibidir,
Levh-i mahv-i isbatdır.

Biz şimdiki zamanın sahibiştik. Bu mevcudatı "zamanın sahibi-i misaliyesinde yazıyor, icadediyor, zararlı faktır ediyor"
Bunlar hep zamanın sahibinde okuyor.

Zaman: Verhî'nin zmını, sahibidir.

"Levh-i mahv-i isbat is, sahib ve doma olañ levh-i mahv-i isbat-ı
münâ, datte-i müminattha, yani mevt ve heryerla, vicud ve fenaya
doma mazhar olañ eyada mütebeddit bir defteri ve yazar
bozar bir tahtadır ki, hakikat-i zaman odur."

Zaman: mütebeddit bir defter

Yazar bozar bir tahta

Levh-i mahv-i isbat: Zamanın sahibi-i misaliyesidir.

Zaman: mütebeddit bir defter

Yazar-bozar bir tahta

Levh-i mahv-i isbatın sahibi-i misaliyesidir.

Aynı zamanda buna levh-i mahv-i isbatdır

evamir-i tekvintiye → kudretle bekliyor
kudretin verdigi → evamir-i tekvintiye

varlipin 4. cu boyutu: en ① boy ② derinlik ③ zaman ④

Yani en-boy-derinlipin ifade edildigi zeminin odi zamanıdır. Ki

zamanı: defter + tahta + sahife-i misaliye.

Dırnek varlipin varlipin ifade oldugu jemine ZAMAN...

S=624 " ibadat-i mahsus ve ...
fazilet-i hususiye ve
fahiyat-i muayyene ile tabir edilen }

} evamir-i tekvintiye

Masnuatin iç dənnəməndə e. tekvintiye tərzi fitri bir boy
var, intibah vən E. tekvintiyein eşya datı karşılığı fitri varlığıni
yapması onun əslinə əlan boyu seyahətində deşru hərəketinin
ədidi. Eşya → ibadat-i mahsus } yaparsa əsl əlan
fazilet-i hususiye } e. tekvintiyeinə dər夫
fahiyat-i muayyene } hərəketini göstərir.

Bu 3 əzelliklər ilə eşyanın E. tekvintiye standarı göstərir.

Eşyanın bu 3 əzellipi ilə Mənasid-i Rabbaniye hasil oluyan

Mənasid-i rabbaniye ise → iftihar } Cənab-u Hakk
məmənliyət } tabir edənəliyin
fərəb } bu üç həlikət
johir olunca }

şəxsiyətə səkiyor. Cənab-u Hakk
mahsus, onla mədəniyət, iżəhənə məzun
əlmədərinin həlikətlər et faya səkiyor.

} məanisi: mukaddəsə
şəxsiyət-i münzəzəhə

2. ciddi hətikatki

1- Mənn-i mukaddes

2- Suunat-i münəzzəh

Suunat-i münəzzəh → [m: 286 da]

- 1- Səfkat-i mukaddese
- 2- Muhabət-i münəzzəhe
- 3- Səfki mukaddes
- 4- Sürət-i mukaddes
- 5- Ləzzət-i mukaddese
- 6- Məmənətiyyət-i mukaddese
- 7- İftihar-i mukaddesi

vərdir.

çıxa → ibadət-i məhsusə
 fəsbihat-i həsusiyə
 fəhiyatlı məqayiğe } eşyancın fitri varifəsi. Bùnlar
 olunca eşyancın → e. təkviniyyə
 ye ifaat etmiş oluyor. Ifaat
 edinç e. təkviniyyəde makənidə,
 Rabbəntəye hasil oluyor.
 Makənidə rabbəntəye hasil ol-
 masından da → mənn-i mukad-
 deset Suunat-i münəzzəh... oluyor... Bütənlər nedir?
 sorulsa " o dərəcə Əl və mukaddəstir ki; bütün əkəlüs bəsər
 iftihad edip bir əbil olaraq, gine onların kəinənə yoxlanır ve ihatə
 edəməz "

m: 472 da " evamir-i təkviniyyəye həqiqi ifaat və işyan vardır"
 eşyancın işyan etmə fəsibləri yok.

L: 137 "Fəfəri Hələrinən gələn evamir-i təkviniyyəyi intizal edir"

im: 45 " əgər nətikdən, təkkə gedirdən, gedirdək de evamir-i
 təkviniyyəyi fəməsəldən, evamir-i təkviniyyəde "kün" emrindən, "kün"
 emri dəh. Nəhid-i Sacib'dən sədir -Imurur"

Buradakı sarahat dəha dəncə fəsib edilən S: 528 dekibi
 izətlin bu defterin 109 shifedəki şəmaya sarahatlı fəsib edilən

egag → kötten → gekürdetken → evamir-i tekvindye → kün emrinden →
Jahid-i Vaci'iden sadır olsunatur.

Vahid → evamir-i fillyeden. Bina 293 de ayni manzı...

= EVAMIR-i TEKVİNİYENİN
HÜCUMASI =

Lütfen manoları = Evamir = Ermişler, emredilenler, varifeller

Emr = iş, buyurma: Buyruklar şey, madde, husus, hadis

Evamir-i tekviniye = Tevkine ait emirler

Emr-i tekviniye Yaradılışta mit ilahi konun ve nizam, fitri konular ve Adetullahın hizammunun etkisi emirler. (37)

→ 5:569 Soltanat → Onvan

Hilafet → Nam

Natiqliyet → Hırsızlık

5:561/87

→ müinstiz → Rubububiyetine } Arzı ubudiyet ve
seriksiz → İlhihiyetine } istiane etmek
vezirstiz → Soltanatına karşı }

Hem rıhahetsiz kibrıya uno, } Rukuya girip bilden koynotta beraber
Hadise kürdetine ve } zaif ve acınızı, fakir ve zilletinizi
acizstiz iżżejte tarsi } izhar etmekle

Hem zevalsiz cemal-i zatına } seade edip, hırgız et ve mahvi
tagħayyiriz siħot-i kudsisine, } yet işində tekk-i məsiha
febeddülkuz kemol-i sermediyedine korsi } ile məhabet ve ubudiyetin
ilan etmek

Hem bilden fanitice bedel bir Cemali Böki, } sonra seade
Bireħxim-i sermedi bulup لَعْنَةً مُهَمَّةً demetle } edip, secedede
zevalden munzżeh } ipade etmek
Kuwardan müberra Rabb A'laval lakdış etmek,

insan akımda → Risaletin ifadesi } ifade ediliyor
əlem-i şeħaddetle → ॥ ॥ ॥ ॥ tekviniyesi
simgesel olarak → Muqidib namaz

<i>Latif, norif</i>	→ bir vazife	}
<i>əziz, əziz</i>	→ bir hizmet	
<i>həq ve güzel</i>	→ bir əbdüdliyət	
<i>ciddi</i>	→ bir həkikət	
<i>Fani misafirhanede bətiyane</i>	→ bir sohbət	
<i>daiməne</i>	→ bir səadət həlqiyunu	

*Məqrib
Nəməzi*

<i>Təzyin</i>	}	<i>Kitab-i kainatın Tərcüməni - Ayəti olan Məmməd</i>
<i>Mızən</i>		<i>(əzim) dir</i>
<i>Nizəm</i>		
<i>Təsvir</i>		
<i>İstəzəm</i>		
<i>İmtdiyəz</i>		

<i>Təzyin</i> →	<i>Latif, norif</i> →	<i>bir vazife</i>
<i>İmtdiyəz</i> →	<i>dəlməne</i> →	<i>bir səadət</i>
<i>nizəm</i> →	<i>ciddi</i>	→ <i>bir həkikət</i>
<i>Mızən</i> →	<i>əziz, əziz</i>	→ <i>bir hizmet</i>
<i>Təsvir</i> →	<i>həq ve güzel</i>	→ <i>Əbdüdliyət</i>
<i>İstəzəm</i> →	<i>bətiyane</i>	→ <i>bir sohbət</i>

— Kainat	— Arz	— İnsan
<i>Simsəndə</i>	<i>Simsəndə</i>	<i>Simsəndə</i>
<i>Kür'ən - Kəbiri</i>	— İnsənlək əlemi	— Məqrib
<i>Kainatın Ayəti</i>	<i>əmək hülasəsi - qə-</i>	<i>Nəməzi</i>
<i>Tekviliyəsi</i>	<i>kirdeyi olan Məmməd</i>	
	medf. Arabi (əzim) in	
	Risaleti	

S.(44) 578

→ Emri tekvəni → Kudret + iradəyi

Ləzəmmən etməlidir.
 evəmliyinə → məbəsəret + Mıacekə → Yoxdur

S.192/91

→ Dünya → Kainatın kılbi Kainat → kılba
 → Zeminin dimayı → Zemine → dimayı } diyor

5:251 / 91

→ Peygamber efendimiz (asm) getirilen selamın içeriği:

sənə fədd-i bəst,
 məmuriyətinə təbul və
getirdiyin konutlara itaat və
evəmirinə festmə və
faaruzumuzdan selamət bulacığını

selam ile ifadə ediyərək.

L: 271 / 92

→

Enanlıyetin ehti fieləfə ve fəbiət nəzəriyyəsi nə hələ gəlli yox

Ülfət ilə → kəltəşərək
 Gələt ilə → inciməd edip } Karacınıf
 İyan ilə → tətədül edərək

Bm: 403 / 92

→ Hikmat → Sənət-i Füriyeye

Şəhincə: Dunyada cəhennəm həpishənəmətri

cəhl işsi: O həpishənənin hədudlarını bəlliyyər

Mu: 30 / 92

→ ibadət = Azəmet-i Sənlin fəvvarəvənini zibatalarda idarəe edir

Mu: 139 / 92

→ İslamıyeti məhbub və uluğ oldıranı

exemciyinə imtiyazları

ef'əl və ahlak ilə göstərməktidir

H: 96 / 92

Sahmet-i uzma	→ Uzunlarıyla	}	Evamirini
Hilafet-i kubra	→ Uzunlarıyla		et rafa
Müslümc-i ulyasının hoşmeti	→ hıqsıyetyle		festir
sefir ve vezirleri	→ vantasyyla	ediyor	

Bm: 584/93

→ Evamir-i itahiyatın bir türkî mecmuası → eşyanın neticesi
 " resitleri
 " tohumları

İkinci gelecek mevcudat
 programları + Fihristeleri...

S: 548/93

→ Evamir-i Rabbani → meydan + imtisal

olarak ifade ediyor kendini

S: 701/94

→ Rahmetlîsin herçeye şırmâsını ve } Buntâla Evamir-i Rabbani
 Hâkimiyetinden herçeye isteklerinin } hıqsıyetini ifade ediyor

S: 47/94

→ Evamir-i Rabbaniye kendini mevcudatda → E. tekrîtiyle olarak
 ifade ediyor.
 Evamir-i tekrîtiyenin içeriğinde → sevk + Læret

eşyanın bozunu oluşturanı

L: 123/94

→ Evamir-i tekrîtiyi eşyaya kader yapıyor

S: 557/94

→ Evamir-i tekriniye → İmader-i itahiyeden gelir.
Ruhun eski'da → Eiamir-i tekriniyedir

Bu ruhun eski'olan Eiamir-i tekriniye → Yucud-u hanici giydirilir
mix bir hanun-u emri
dir bir latife-i Robba-
nhyedir.

im:687/95



Aşağı → kökünden


Kök → getirdikten

Getirdik → Eiamir-i tekriniyeyi hemessinden

E. tekriniyede → Kün emr-i ezeliinden

Kün emr-i ezeli → Sahid-i Vaibden sadir olmustur
im:145/35

→ Eiamir-i tekriniye → Kainat'da kendini Seriat-i fitriye o'loraq
ifade ediyor.



im:250/96

→ Eiamir-i tekriniye kendini kainatto → Hikmet ve
Sanatla
terazhur ediyor.

→ "haber veren" → Arkada oldysuru
"izaret eden" → Önünde oldysuru
"remzeden" → Mıtlak işaret etmek. Dikkati derin manası,
burada ifade etmek, görükür hale getirmek.

irade → evamiri tekrinide → Kalınca K. mübin olarak ifade edilir
 ilim → emri istahi → Kalınca i. mübin olarak ifade ediliyor

5:469/96

→ Program ve } Examiri tekrinidenin → i. mübinin mecmuatı...
 führiste

5:548/97

→ Bedihs tader → O şekildeki tozumun etkisi opacın

maddi keyfiyet ve

zayıflıkları ve

heyecanıdır ki

sonra görüle görünecek

5:469/97

→ insomin bir cihazatı maneviyeti → Secere-i Bakıyenin Daimanın

cihazatına camii:

Kıymetler bir şebedek

renkler bir makine:

Secere-i Kalınca → mübarek } Bir meyvesi
 Minever } olacaktır

5:322/98

evamlı-i fikriyye → Yumurtalarda

Nütfelerde

Gekirdedeklerde

Tohumlarda bulunan

şerk + Lüzett

diga ulma hatikalarını ifade etme
MEYELİBİLLİ...

S=256,557 / 99,100

→ Nazari kader olan imam-ı Mührün → reshalar

Katreler

Sarıeller

Cüzdantır

intizam-ı manevi
olan nazari kader

Bedihî kader olan Kifâbi-ı Mührün → Meyveler

Nütfeler

Tohumlar

Gekirdedekler

Sarıeller

Fekiller

intizam-ı maddi olan
bedihî kader

Birleştirilirse ⇒

Meyveler → Cüzdantır

Nütfeler → Reshalar

Tohumlar) → Katreler

Gekirdedekler

Sarıeller) → Sarıeller

Fekiller

- | | |
|---------------------------------|--------------------|
| Meyviler | → Cürdanlar |
| Nüfeler | → Rephalar |
| Tatlımalar + Getirdikler | → Katalar |
| <u>Gelderelektir + Sekiller</u> | → Smetler |
| - Bedihi kader | - Alazari kader |
| - İstizam-i maddi | - İstizam-i manevi |
| Kılıkabi Mübine | - İmam-i Mübine |

Louhi Mahfuz

evomir-i tekvinileyen

Kin emr-i ezelisine

Esmo-i filiyeye



Esmə-i Zəliyeyə

5. fast-1 Substrates



Sifat-ı Zatiyeye

Sunnat-i Zatihye

mohlyek-i zuhlyeye

Evamir-i tekrinileyenin bir kusurik mucussemi olan → Gökirdeler
S: 548 / 101

→ irade → E. tekrinileye → Meyclantılar → Sevk + Lüzret

Sifat Esme-i hilyevis Madde-i E. tekrinileyenin bir kusurik
fecihleridir + hıyalın mucussemi.
Cihazlıdır ifadelemezi

m: 469 / 101

→ Alırımlı Schrödelleki evamir-i tekrinileyenin ısnadındaki eftalinin
karşılıkları:

(asm) efendimizsin → ef'ali
ahvali etvari } İnsan bunu uyaran
E. tekrinileyesine uygun
yapamaz olur.

m: 319 / 102

→ S: 528 / 103 den yerinden oku

→ S: 624 / 111 de yerinden oku.

→ Evamir-i tekrinileye itaat oldugu gibi isyan da vardır.
E. tekrinileye itaat ise → (asm) efendimizde görünen

ef'ali } Buntar E. tekrinileyenin varas
ahvali etvari } vinçinin varas
hakikatları

Evamir-i tekrinileyenin isyan demek; (asm) efendimizsin
hıyalında görünen ef'ali + ahvali + etvariını yapamamaktan,
evamir-i tekrinileyenin ya ifrat yada tez fid mertebelelerine oyine
olmaktadır.

Evamir-i tekrinileyenin → tez fid + Varas + ifrat

meraklıları vardır.

m: 433 / 112

→ "Fatir-i Hakkinden gelan evamî-i tekrîniyeyi imâzîsa / ediyor"
 Fatir-i Hakkı → Esma-i Fîliyeden olduğu için, bunu da farzı-
 mun ediyor.

* Atîf nûru: 14. defter sh: 132 da

L: 133 / 112

şayle diyor:

Ayetin ilâhi fâmmâsi farâfi → Evamîni Tekrîniye
 Ayetin ilâhi fâmmâsi farâfi → Ayât-ı Tekrîniye.
 Ayetin kendi makâmı malum-u vecîle → Sîfat makâmı...